


**ƏLİAĞA KÜRÇAYLI**

**SEÇİLMİŞ  
ƏSƏRLƏRİ**



**“ŞƏRQ-QƏRB”  
BAKİ-2004**

## NƏSİMİ

Dinlə, rəssam, sözümün hikmətini,  
Burda kim gizləyəcək heyrətini?  
Dini-islamə tapındıqca elin  
Sındı firçan və əlin!

“Şəkli çəkdin – ona can verməlisən,  
Qəlbinə sən həyəcan verməlisən,  
Onu hökmünlə danışdırımalısan,  
Küsdürüb sonra barışdırımalısan,  
Ağladıb sonra da güldürməlisən!  
Yaşadıb sonra da öldürməsindən”  
Belə bir hökmü şəriət verdi,  
Fırçana bax, belə qiymət verdi.  
Bunu Allah bacarar – söylədi o,  
Sənə rəsmi qadağan eylədi o.

Keçdi günlər, sənələr, keçdi zaman  
Rafael sənətini gördü cahan,  
Rembrandtin adını bildi bəşər,  
Tək səni din ilə zəncirlədilər.  
Öldü könlündə Qobustan rəsmi,  
Bu qədim torpağadastan rəsmi.  
Nə Füzuli, nə də Vaqif o zaman

Düşmədi bircə kağız parçasına.  
De, rəvadırmı gözəllik yaradan  
Əl buxovlarda qala, fırça sına?!  
İndi zəhmətlə açırsan səhəri:  
Oxuyub cüngləri, təzkirələri  
Altı yüz il geri addımlayaraq  
Qanlı-qırğınlı, fəqət doğma, uzaq  
Aləmi bir də görürsən, rəssam!  
Sənə bir canlı qanaddır ilham.  
Babamız şair İmadəddini sən  
Əbədən görməmisən.  
Son xəyalən çəkəcəksən deməli?  
Nə böyükdür əməlin!  
Çökəcəksən, bilirəm qüdrətini,  
Çünki dünyaya sənin şöhrətini  
Nə zamandır ki, tanıtmış firçan.  
Qardaşım, bircə ricam var ancaq:  
Sən Nəsimini çəkərkən elə çək  
Baxışından səpələnsin şimşək.  
Günəşin nurunu doldur gözünə,  
Kişilik nəqş elə dönməz üzünə.  
Kişilik – atəşə yansın dönməz!  
Soyunub buzda uzansın – dönməz!  
Kişilik – tərsə soyulsun – dönməz!  
Gözü xəncərlə oyulsun – dönməz!  
Kişilik – rütbədən ensin – dönməz!  
Əyninə dərdi geyinsin – dönməz!  
Kişilik – bir tikəsin daldalamaz!  
Kişilik – söz dedi – udma, yalamaz!  
Kişilik – başladı qoymaz yarıda,  
Söyləyər qul da mənəm, şah da mənəm.  
O salar heyrətə allahları da,  
Söyləyər tanrı da, allah da mənəm!  
Babamız şair İmadəddini sən  
Qardaşım, bax, bu sayaq çəkməlisən.  
Rəsmini seyrə dalarkən hər kəs,  
Donub heyrətdə qalarkən hər kəs,

Biri: – Yalnız Qalileydir bu! – desin.  
Biri israr ilə: – Cordanodur!  
Tez Nəsimini düşünsün birisi:  
– Bu odur, – qoy deysin, ancaq bu odur!!!  
Bu olar şerin al səmasında,  
Bu olar tanrı iddiasında!